



Qəbul Paketi



Avropa Azərbaycan Məktəbinə xoş gəlmışsiniz!



Gələcək istedadlar yetişdiririk!

A circular portrait of a man in a dark suit and tie, smiling. The background of the entire page is a blurred image of a large audience in a hall, with blue wavy lines at the bottom.

Françesko Bankini İcraçı Direktor

Direktordan ön söz

Hər 4 bölməmizdə (ETM, ibtidai məktəb, orta məktəb, tam orta məktəb) tədris edilən proqramlar və fərdi yanaşma şagirdlərdə maraq doğuraraq onların çətin akademik biliklərə yiyələnməsinə kömək edir. Burada müxtəlif yaş qrupları üzrə Beynəlxalq Bakalavriatın müxtəlif proqramları tədris edilir: İbtidai illər üzrə Proqram (PYP), Orta illər üzrə Proqram (MYP) və Diplom Proqramı (DP). Biz inanırıq ki, dünyada tanınmış olan bu proqramlar şagirdlərimizə akademik cəhətdən üstünlük qazandıracaq, onların şəxsiyyət kimi formalaşmasına dəstək olacaq, şagirdlərimizə dünyanın ən yüksək standartlara cavab verən universitetlərinə daxil olmaq imkanı verəcəkdir.

Məktəbimizdə şagirdlərə sürətlə dəyişən dünyada uğur qazanmaq üçün lazım olan dinamik həyat bacarıqları və təcrübələr aşılanır. Mövcud əməkdaşlıq mühiti onlarda təbii həyəcan və nikbinlik hissləri formalaşdırır, komandada işləmək vərdişləri yaradır və ömürlük dostluq münasibətləri qurmaqda köməklik göstərir.

Biz burada şagirdlərimizə akademik və qeyri-akademik bacarıqlar formalaşdıraraq onları həm öyrənənlər, həm də şəxsiyyət kimi yetişdiririk. Hər bir fərdin emosional, sosial və sağlam inkişafı ortaq bir məsuliyyətdir, bu səbəblə bütün məktəb icmamıza qayğı göstərir və onlara daimi əsaslarla dəstək oluruq.

Hər birinizi yaxın gələcəkdə Avropa Azərbaycan Məktəbində görəcəyimə ümid edirəm.

Bizim Məktəbimiz

Avropa Azərbaycan Məktəbinin Missiyası

Avropa Azərbaycan Məktəbi hər şagirdə şəfqətli və dəstəkləyici bir mühitdə hörməti, innovasiyaları, yaradıcılığı, mədəniyyətlərarası anlayışı və tənqidi təfəkkürü təşviq edən hərtərəfli və dinamik təhsil fürsəti yaradır. Bu, şagirdlərə sülhsevər və inkluziv cəmiyyət qurucusu ola bilmək üçün ömürboyu öyrənmək əzmində olan, global aləmdə uğur qazanan, öz cəmiyyətinə zəruri və əhəmiyyətli töhfələr verən, refleksiv və başqalarına hörmətlə yanaşan beynəlxalq vətəndaş kimi yetişməyə imkan verir.

Məktəbin təsviri

Avropa Azərbaycan Məktəbi 2011-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçmiş Azərbaycan, Belçika, Fransa, Almaniya və Böyük Britaniyada nümayəndəlikləri olan ümumovropa təşkilatı Avropa Azərbaycan Cəmiyyəti tərəfindən 2011-ci ildə təsis edilmişdir.

Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Burada tədris edilən proqramlar tam lisenziyası alınmış beynəlxalq proqramlardır və dövlət məktəblərində tədris edilən proqramlardan fərqlənir.

Proqramlara Beynəlxalq Bakalavriatın İbtidai Məktəb proqramı (PYP), Orta Məktəb Proqramı (MYP) və IB Diplom Proqramı daxildir. Məktəb 2012-ci ildə 95 şagirdlə fəaliyyətə başlamışdır.

Hal-hazırda məktəbdə 860-dan çox şagird təhsil alır və burada ibtidai, orta məktəblə yanaşı 3-5 yaşlı uşaqlar üçün Erkən Təlim Mərkəzi də fəaliyyət göstərir. Məktəb həmçinin Beynəlxalq Məktəblər Şurasının üzvüdür.

Məktəbimizin məzunları Azərbaycanda və beynəlxalq səviyyədə ən yaxşı universitetlərə qəbul olunmuşlar.





Avropa Azərbaycan Məktəbi iki binada fəaliyyət göstərir. İbtidai təhsil binası Yasamal rayonunda yerləşir, burada 3-5 yaşlı Erkən Tədris Mərkəzi və 1-4-cü siniflər təhsil alır.

Məktəbin digər binası Badamdarda yerləşir və burada 5-11-ci sinif şagirdləri təhsil alır. Məktəbdə həm yerli, həm də xarici şagirdlər təhsil alırlar. Hər iki təhsil binasında yerli və xarici müəllimlər fəaliyyət göstərirlər. Məktəbdə işləyən hər bir müəllim yaxşı təcrübəyə malik olmalı, həmçinin yüksək ingilis dili bacarıqlarına sahib olmalıdır.

AAM-ın həm ibtidai, həm də orta məktəb bölmələrində tədris edilən zəngin kurikulum və dərssonrası fəaliyyət proqramları şagirdlərin bütün sahələr üzrə bacarıqlarını inkişaf etdirməkləri üçün imkan yaradır.

Şagirdlərimiz bir çox klub və fəaliyyət növlərində iştirak edirlər. Bunlara basketbol, futbol və voleybol kimi komanda idman növləri, rəqs, şahmat, debat, BMT Modulu, musiqi, dulusçuluq, şüşə üzərində rəsm və xalçaçılıq kimi bir sıra fərqli klublar aiddir. Orta məktəb şagirdləri mütəmadi olaraq beynəlxalq yarışlarda iştirak edirlər.



Early Learning
Years Programme

ERKƏN TƏLİM MƏRKƏZİ

- Beynəlxalq Bakalavriat İbtidai illər Proqramı (IB PYP)
- İngilis dilində təhsil
- IB Öyrəninin Profili əsasında şagirdlərin sosial və emosional inkişafı
- Oyun vasitəsi ilə şagirdlərə oxu və riyazi bacarıqların aşılması
- 3 yaş səviyyəsi üzrə qruplaşdırılma:
K3 (3 yaşlılar), K4 (4 yaşlılar) və ELC5 (5 yaşlılar)
- Azərbaycan dili, musiqi, təsviri incəsənət, fiziki tərbiyə və kitabxana dərsləri
- Xarici dillər: alman dili, rus dili, ispan dili, çin dili

Digər

- Hər gün erkən tədris mərkəzi şagirdləri üçün lazımı istirahət vaxtı təmin edilir
- K3 şagirdləri üçün yatmaq vaxtı ayrılmışdır
- Şagirdlərin gecə 10-12 saat yatması tövsiyyə edilir



Dil inkişafı

- Hər sinifdə həm Azərbaycan, həm də ingilis dili bilən peşəkar sinif rəhbərləri və müəllimlər fəaliyyət göstərirlər
- Erkən Təlim Mərkəzini bitirən şagirdlərin məktəbin 1-ci sinfinə yüksək ingilis dili bacarıqları ilə daxil olması gözlənilir
- Valideynlərin evdə danışdığı dili üzrə övladlarını dəstəkləməsi arzu edilir

Müstəqillik və özünü idarəetmə

- Şagirdlərdən yeməklərini özlərinin yeməsi,
- Şagirdlərdən ayaqyollarından müstəqil istifadə etmələri
- Şagirdlərdən paltarlarını müstəqil şəkildə geyinib soyunmaları
- Bütün valideynlərdən bu vərdişlərin formalaşması üçün evdə də övladlarına dəstək olmaları gözlənilir

Qeyd: Məktəbdə uşaq bezlərinin dəyişdirilməsi üçün şərait yoxdur. Məktəbə başlayana qədər bütün uşaqların bezdən istifadəni dayandırması arzu olunandır.

Açıq havada oyun

Şagirdlər üçün gündə iki dəfə açıq havada oyun vaxtı müəyyən edilmişdir. (hava şəraiti icazə verdikdə)

Gündəlik cədvəl

Gün başlayır: 8.05

Gün bitir: 16:00



Primary Years
Programme

İBTİDAİ MƏKTƏB PROQRAMI



Beynəlxalq Bakalavriat İbtidai Məktəb Proqramı

- Məktəbdə əsas təlim dili ingilis dilidir
- İngilis dili, riyaziyyat, təbiət elmləri və sosial fənlər ingilis dilində tədris edilir
- Əsas fənlər ingilis dilində tədris edilir
- Sorğuya əsaslanan öyrənmə transdisiplinar mövzular daxilində tədris edilir
- İB öyrənmənin profili əsas götürülərək, şagirdlərdə sosial və emosional inkişafa diqqət yetirilir
- İngilis dilinin inkişafı müxtəlif interaktiv proqramlar vasitəsilə həyata keçirilir
- Siniflərdə ingilis dilindən dəstək (ingilis dili əlavə dil kimi) göstərilir.
- Tədris edilən əlavə xarici dillər: rus, italyan, alman, ispan, fransız və çin
- Seçim əsasında şagirdlər ödənişsiz klublardan yararlanırlar

PYP Öyrənmə Mövzuları aşağıdakı transdisiplinar mövzuları əhatə edir:

- Dünya necə mövcuddur?
- Biz kimik?
- Biz özümüzü necə ifadə edirik?
- Məkan və zaman baxımından biz haradayıq?

İB İbtidai Təhsil Proqramının faydaları

- Şagirdlərin akademik, sosial və emosional rifahı əsas götürülür
- Şagirdlərin öyrənmələri üzrə məsuliyyət daşımaqları üçün onları müstəqil fərdlər kimi böyüməyə təşviq edir
- Şagirdlərin dünyanı anlaması və burada rahat yaşamaqları üçün keyfiyyətlərin aşılmasını dəstəkləyir
- Şagirdlərdə beynəlxalq təfəkkürün inkişafı üçün onlarda şəxsi dəyərlərin formalaşdırılmasında köməklik göstərilir





Middle Years
Programme

Avropa Azərbaycan Məktəbində akreditə olunmuş MYP proqramının tədrisi həyata keçirilir. MYP AAM-ın fəlsəfəsinə uyğun olaraq tənqidi düşünmə bacarıqlarının və beynəlxalq təfəkkürlüliyin formalaşdırılması üçün şagirdlərin intellektual və emosional inkişafını təmin edən yüksək səviyyəli beynəlxalq proqramdır.

MYP proqramı 5-9-cu siniflərdə MYP bölmələri vasitəsilə tədris edilir. Proqram boyunca şagirdlər sorğu-sual yolu ilə öyrənərək çətin suallara cavab tapmağa çalışırlar. MYP-nin mühüm cəhəti ondan ibarətdir ki, şagirdlər təhsil aldığı siniflərdən asılı olaraq fəaliyyət, ictimai layihələr və şəxsi layihələr üzərində işləyirlər.

ORTA MƏKTƏB PROQRAMI

Fənlər

MYP-nin kurikulumu geniş həcmli və müxtəlifliyi özündə birləşdirir. Hər il şagirdlər aşağıda qeyd edilənləri bu proqram vasitəsilə öyrənirlər:

- Dil və ədəbiyyat (ingilis dili və Azərbaycan dili)
- Dil (rus, alman, ispan və fransız dilləri)
- Sosial elmlər
- Təbiət elmləri
- Riyaziyyat
- İncəsənət (təsviri incəsənət, musiqi, dram)
- Fiziki və bədən tərbiyəsi
- Dizayn və texnologiya
- STEAM
- Layihə əsaslı öyrənmə

8 və 9-cu siniflərdə həmçinin aşağıdakı fənlər tədris edilir:

- Biologiya
- Fizika
- Kimya
- Coğrafiya
- Müəssisə
- Dünya tarixi



Öyrənmə üzrə yanaşmalar

Öyrənmə üzrə yanaşma (ATL) bacarıqları bütün fənlər üzrə tətbiq edilir və şagirdlərə öyrənməyi öyrənməkdə kömək edir. Bu, şagirdlərə həm akademik, həm də xarakterlərini formalaşdırmaq imkanı yaradır. ATL bacarıqları aşağıdakı kimi qruplaşdırılır:

- Ünsiyyət bacarıqları
- Sosial bacarıqlar: əməkdaşlıq
- Özünü idarəetmə bacarıqları: təşkilatçılıq, affektivlik və refleksiya
- Tədqiqat bacarıqları: informasiya və media savadlılığı
- Düşünmə bacarıqları: tənqidi düşünmə, yaradıcı düşünmə və köçürmə (dəyişdirmə)

MYP-də qiymətləndirmədə meyarlara istinad edilir, ona görə də bütün dünyada şagirdlər hər bir fənn qrupu üçün əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilir. Şagirdlərə öyrəndiklərini ən yaxşı şəkildə nümayiş etdirmək üçün müxtəlif qiymətləndirmə strategiyalarından istifadə edilir. Tapşırıqlar müəllimlər tərəfindən müəyyən edilir və məktəbdaxili qiymətləndirmə aparılır.



İB DİPLOM PROQRAMI

IB Diplom Proqramı (DP) 15-17 yaş arası şagirdlərin universitet və ondan sonrakı həyatlarında uğur qazanmaları üçün nəzərdə tutulmuş ciddi, akademik cəhətdən çətin və balanslaşdırılmış iki illik təhsil proqramıdır. DP ciddi standartlara cavab verən həm intizam, həm də fənlərərası bilik və anlayışı inkişaf etdirmək üçün imkanlar təqdim edir. Bu hər hansı xüsusi sistemin və ya hökumətin təsirindən azad, dünyanın hər yerindən ən yaxşı təhsil təcrübələrini özündə birləşdirən həqiqi beynəlxalq proqramdır. Akademik mükəmməlliyə əlavə olaraq, araşdırma, qayğıkeşlik, açıq fikirlilik, mədəniyyətlərərası anlaşma və bir sıra baxışlara hörmət etmək və qiymətləndirmək üçün lazım olan münasibətləri təşviq edir.

Burada şagirdlərə 6 fənn tədris edilir və onlardan 3-ü yüksək, 3-ü isə standart səviyyədə olmaqla fərqli fənn qruplarından seçilməlidir. Bununla yanaşı onlar əsas elementlər sayılan Bilik nəzəriyyəsi; Yaradıcılıq, fəaliyyət və xidmət (CAS), həmçinin Geniş Esse kurslarını uğurla başa çatdırmalıdırlar.

DP kursları aşağıdakı fənlər üzrə təklif edilir:

1-ci qrup - Dil və Ədəbiyyat /A dili:

- İngilis dili A – Dil və Ədəbiyyat (Yüksək/Standart)
- Azərbaycan dili A – Ədəbiyyat (Yüksək/Standart)
- Rus dili A – Ədəbiyyat (Yüksək/Standart)
- A dili - Ədəbiyyat, şagirdin istənilən dili fərdi şəkildə öyrənməsi (məktəb şagirdin düzgün istiqamətdə getdiyini mütəmadi olaraq yoxlayır (Standart)

Qrup 2 - Dil / B dili:

- İngilis dili B (Yüksək/Standart)
- Alman dili B (Yüksək/Standart)
- Rus dili B (Yüksək/Standart)
- İspan dili, başlanğıc səviyyə (standart)
- Alman dili, başlanğıc səviyyə (standart)

Qrup 3 - Sosial fənlər:

- Biznesin idarə edilməsi (Yüksək/Standart)
- İqtisadiyyat (Yüksək/Standart)
- Tarix (Yüksək/Standart)
- Ətraf mühit və cəmiyyətlər (standart)
- Psixologiya ((Yüksək/Standart)
- Coğrafiya (Yüksək/Standart)

Qrup 4 - Təbiət elmləri:

- Biologiya (Yüksək/Standart)
- Kimya (Yüksək/Standart)
- Fizika (Yüksək/Standart)
- Ətraf mühit və cəmiyyətlər (standart)
- Dizayn və texnologiya (Yüksək/Standart)
- Kompüter elmləri (Yüksək/Standart)
- Fiziki tərbiyə (Yüksək/Standart)

Qrup 5 - Riyaziyyat:

Riyaziyyat: Təhlil və yanaşmalar (Yüksək/Standart)
Riyaziyyat: Tətbiqlər və Şərhlər (Yüksək/Standart)

Qrup 6 - İncəsənət:

- Teatr (Yüksək/Standart)
- Vizual incəsənət
- Musiqi (Yüksək/Standart)
- Və ya 1,2,3 və 4-cü qruplardan hər hansısa bir fənn





QƏBUL QAYDALARI VƏ QEYDİYYAT

Siz Avropa Azərbaycan Məktəbini seçməlisiniz, çünki:

- Burada peşəkar yerli və beynəlxalq müəllimlər tərəfindən beynəlxalq proqramlar tədris edilir.
- Məktəb şagirdlərimizin öyrənməsini maksimum dərəcəyə çatdırmaq üçün beynəlxalq təhsil platformalarından və süni intellektdən istifadə edir. Burada müxtəlif rəqəmsal texnologiyaların mövcud olduğu zəngin infrastruktur mövcuddur.
- Həm ibtidai, həm də orta məktəb binaları müasir tələblərə cavab verir.
- Üzgüçülük hovuzları, idman zalları, geniş tutumlu akt zalları, dərssonrası fəaliyyətlər və tədris proqramları bütün növ maraqları ödəyir.
- Burada müasir mətbəx avadanlıqları ilə təchiz edilmiş yeməxanalarda müxtəlif dadlı və sağlam qidalar təqdim edilir.



Bizim gücümüz:

- peşəkar müəllimlərimiz
- bizimlə sıx əməkdaşlıq edən və müəllimlərimizin əməyini yüksək qiymətləndirən dəyərli valideynlərimiz,
- maraqlı qurulmuş dərslər vasitəsilə çalışqan şagirdlərimizin təlim-tədris prosesinə həvəsləndirilməsi,
- övladlarınız üçün keyfiyyətli təhsili təmin etməkdə bizə daim dəstək olan Himayədarlar Şurasıdır.

Məktəb icmamıza qoşulmaq üçün şagirdlər aşağıdakı mərhələlərdən keçəcək:

- İngilis dili və riyaziyyat fənləri üzrə qəbul imtahanı
- Azərbaycanlı olan hər bir şagird Azərbaycan dilindən imtahan verməsi tələb olunur
- Məktəb psixoloqu tərəfindən fərdi müsahibə



KLUBLAR

Klub fəaliyyəti şagirdləri fəal, çevik, müstəqil və prinsipial olmağa təşviq edir. Məktəbimizdə klublar şagirdlərin asudə vaxtının səmərəli təşkilini və onların istedadlarının düzgün istiqamətləndirilməsini təmin edir. Klublarımız yaradıcı təfəkkürün, estetik zövqün, motorika bacarıqlarının, komandada işləmək və bu kimi digər bacarıqların inkişafına imkan yaradır. Klublar dərs saatlarında və dərsdən sonra keçirilir.

İbtidai məktəb klubları

Gimnastika
Lego
Ebru
Mühəndislik
Basketbol
Futbol
Aikido
Tenis
İngilis dili üzrə danışıq
Xor
Mindfulness
Şahmat
Təbiət elmləri
Aşbazlıq
İncəsənət
İngilis dili dram
Rus dili dram
Mental arifmetika
Riyaziyyat
Fotoqrafiya
Bağçılıq
Moda-dizayn



Orta məktəb klubları

Gimnastika
Lego
Ebru
Mühəndislik
Basketbol
Futbol
Aikido
Tenis
İngilis dili üzrə danışıq
Rus dram
Ev tapşırığı
Psixologiya klubu
Üzgüçülük



Basketbol
Voleybol
Masa üstü tenis
Futbol
İnformatika
Aşbazlıq
Fikstroniks
Konstruksiya
Şahmat
Maynkraft
Musiqi
Tamaşa və performanslar
Debat
Azərbaycan dram



TƏHLÜKƏSİZLİK, SAĞLAMLIQ VƏ RİFAH

İnanırıq ki, bütün şagirdlərimizin dinlənmək, eşidilmək və hər hansı bir narahatlıq halında ciddi qəbul olunmaq hüququ var.

EAS icması: işçi heyət, şagirdlər və valideynlər arasında münasibətlər müsbət notlarla, qarşılıqlı hörmət əsasında qurulmuşdur.

Biz şagirdlərimizi sağlam həyat tərzini təbliğ edən, müxtəlif öyrənmə imkanları və mühit ilə təmin edirik. İnanırıq ki, şagirdlər təhlükəsiz, sağlam və əyləncəli mühitdə daha yaxşı öyrənmək imkanları əldə edir.


EAS icması hər bir şagirdin qəlbi və zehni ilə əlaqə yaradaraq birgə öyrənməni təmin edir və onları öz rifahlarını düşünməyə təşviq edir.

Biz şagirdlərimiz və müəllimlərimiz üçün müxtəlifliyin qiymətləndirildiyi, müsbət sosial qarşılıqlı əlaqələrin təşviq edildiyi və zərər riskinin minimuma endirildiyi təhlükəsiz və qayğıkeş mühit təmin edirik.

Burada daim valideynlərin və məktəb işçilərinin kollektiv fəaliyyətini dəstəkləyən rifah yaşaması inkişaf etdirilir.

AAM-da bütün şagirdlərimizin özlərini təhlükəsiz və rahat hiss etmələri üçün onların mühafizəsini həyata keçirən Mühafizə Komitəsi fəaliyyət göstərir.

Məktəbdə çalışan istər müəllim, istərsə də digər heyət şagirdlərimizin müdafiəsi və onların rifahının təmini üzrə məsuldur. Buna görə də hər il bütün heyətə uşaqların mühafizəsi və müdafiəsi üzrə təlim keçirilir.



ŞAĞIRDLƏRƏ DƏSTƏK VƏ DİL

Biz fəxr edirik ki, AAM icması şagirdlərə təhsilin bütün aspektlərində tam dəstək olmaq üçün müxtəlifliyi və inkluzivliyi yüksək qiymətləndirir.

Şagirdlərə Dəstək şöbəsi məktəbdəki hər bir şagirdin uğur qazanmaq şansının olmasını təmin etmək üçün səmərəli şəkildə fəaliyyət göstərir. Şöbə üç bölmədən ibarətdir: Psixoloq xidməti, İngilis dili əlavə dil kimi (EAL) bölməsi və Azərbaycan Dilindən Dəstək və Öyrənmə Dəstəyi bölməsi.

Psixoloq xidmətləri təklif edən psixoloji dəstək şöbəsi şagirdlərin nailiyyət qazanmasını təmin etmək, onların davranışındakı problemlərin aradan qaldırılmasında və sosial və emosional inkişafında kömək etmək üçün fəaliyyət göstərir. Şagird öyrənmədə çətinlik çəkirsə, Təlimə dəstək qrupu şagirdlə yaxından işləyir və onun keçdiyi inkişaf yolunu daim izləyir.

Dil məktəbdə tədris edilən kurikulumların bütün elementlərini birləşdirən amildir.

Məktəbimizdə ingilis dili əlavə dil kimi şöbəsi və Azərbaycan dilindən Dil dəstək şöbəsi şagirdlərin ingilis və Azərbaycan dillərini öyrənərkən onlara daha xüsusi yanaşmanın tətbiqini təmin edir və şagirdlərin normal dərslərdə iştirakında köməklik göstərir. Məktəbimizdə müxtəlif ölkələrdən müxtəlif dil bacarıqları olan şagirdlər təhsil alır. AAM-da İngilis dili Əlavə Dil kimi (EAL) Proqramı bütün şagirdlərimizin ingilisdilli mühitə inteqrasiya etməsi və tədris edilən hər bir fənni tam anlaması üçün nəzərdə tutulmuşdur.

Şagirdlərin özgüvenini artırmaq, bilik və bacarıqlarını inkişaf etdirmək üçün ingilis dilindən dil dəstək müəllimləri planlaşdırma, öyrətmə və şagirdlərin biliklərinin qiymətləndirilməsi üzrə sinif müəllimləri ilə işləyirlər. Bundan əlavə, dil dəstək müəllimləri diferensiallaşdırılmış dil dərslərində şagirdlərə fundamental ingilis dili bacarıqlarını öyrədirlər.





YEMƏKXANA

SAF catering 2015-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət üçün müştəri məmnuniyyətini əsas şərtidir. Saf dad, keyfiyyət, estetika və gigiyenaya diqqət yetirən şirkət kimi fəaliyyətə başlayıb və 7 ildir ki, bu şüarla fəaliyyətini davam etdirir. Azərbaycanda qida sənayesində aparıcı və daim inkişafda olan şirkətlərdən biridir.

SAF uşaqların qida təhlükəsizliyinə və pəhrizinə xüsusi diqqət yetirir. Məktəbin hər iki binasında tam təchiz olunmuş mətbəx var. Avropa Azərbaycan Məktəbi konservləşdirilmiş qidaların, enerji içkilərinin və digər qazlı içkilərin (kola, fanta və s.) istifadəsinin qəti qadağan olduğu təhsil müəssisəsidir.

Məktəb rəhbərliyi və tibb bacısı yeməxanada mütləq olaraq yoxlamalar aparırlar. Yeməklər aylıq olaraq müxtəlif çeşidlərdə hazırlanır və qida tələblərinə uyğun olaraq həftəlik paylanır.

Eyni zamanda, SAF catering Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi və qida normaları ilə bağlı mövcud qanunvericilik müddəalarını, habelə beynəlxalq standartları nəzərə alır.



VALİDEYN-MÜƏLLİM ASSOSİASIYASI VMA

14 dekabr 2019-cu il tarixində Avropa Azərbaycan Məktəbinin Orta məktəb binasında Valideyn Müəllim Assosiasiyasının ilk iclası keçirilmişdir. Konfransda 250-dən çox valideyn və müəllim heyəti iştirak etmişdir. Konfransda demokratik yolla VMA-ya üzv valideynlər və VMA İdarə Heyəti üzvləri seçilmişdir.

ENDİRİMLƏR VƏ PARTNYORLAR





AVROPA AZƏRBAYCAN MƏKTƏBİ

AAM ORTA MƏKTƏB BİNASI



Azərbaycan, Bakı
A. Abbaszadə küç. 17

AAM İBTİDAİ MƏKTƏB BİNASI



Azərbaycan, Bakı,
7C Həsən Məcidov küç.



**ƏLAQƏ
saxlayın!**



(+994 12) 499 89 39
(+994 50) 290 77 52
(+994 50) 290 77 55



www.eas.az
info@eas.az